

Artaq dünya miqyasında beynəlxalq şirkətə çevrilən, səmərəli fəaliyyəti ilə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verən SOCAR bu gün neft və qazın hasilatı, emalı və ixracını uğurla həyata keçirir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, BTC və BTƏ əsas ixrac boru kəmərlərindən sonra TANAP kimi qlobal əhəmiyyətli layihənin reallaşdırılması SOCAR qarşısında duran əsas hədəflərdən biridir. Bununla Şirkət ixrac imkanlarını genişləndirməklə yanaşı, enerji sahəsində etibarlı tərəfdəş imicini daha da möhkəmləndirəcək.

2015-ci ili yüksək texniki-iqtisadi göstəricilərlə başa vuran SOCAR-in "Qaz İxrac" idarəsinin əsas vəzifəsi Şirkətə məxsus qaz həcmərinin səmərəli idarə olunması, onun daxili və xarici bazarada satışının təşkil edilməsi, eləcə də bu məqsədlə müvafiq normativ sənədlərin tələblərinə uyğun texniki, texnoloji, metroloji və kommersiya əməliyyatlarının aparılmasıdır.

"Qaz İxrac" idarəsinin rəisi Qağaməli Seyfullayevin qəzetiimizə verdiyi məlumatda görə, öten il ma-

stansiyalarda, magistral və qol qaz kəmərlərində 2015-ci ildə aşağıda-kı işlər yerinə yetirilib;

- İl ərzində təhvil verilən qazın hesabatının dəqiq aparılması məqsədilə mənəvi cəhdən köhnəlmüş 21 qazpaylayıcı stansiyanın və bir ədəd qaz ölçü qovşağıının texnoloji hissələri yenidən qurulub və bundan əlavə Abşeron MQKS-in tabeliyində olan "Məstəqə", "Mehdiabاد" və "5-ci siyirtmə", "Bolqaristan", "Merdəkan bağları" QPS-lərində

Türkiyə istehsalı olan yeni modul

lerinin (birinci və ikinci xətt) Gəncə - Qazax zonasında 16 ədəd qazlı çay keçidlərindən yeddisində işlər başa çatdırılaraq mövcud sistemə qoşulmuş, iki ədədindən quraşdırma işləri başa çatdırılaraq qoşulmaya hazırlanıb.

- Gürcüstan qaz təchizatının dayanıqlılığının təmin olunması məqsədilə qısa müddət ərzində aşağıda qeyd olunan işlər yerinə yetirilib;

- "Qazax", "Əskipara" QPS-lərindən qidalandıran 700 mm-lik qaz kə-



lib və onlar beynəlxalq standartların əhəmiyyəti, müəssisədə tətbiqi haqqında geniş məlumatlandırılıblar. Eyni zamanda görülən işlərin icra vəziyyətini və sistemin müəssisədə necə çalışığının yoxlanılması məqsədilə idarə aparıcı, Abşeron, Ağdam, Siyəzən MQKS-lərində daxili audit keçirilib və 14 uyğunluq aşkarlanıb. Telim, Tədris və Sertifikatlaşdırma idarəsinin əməkdaşları tərəfindən ikinci təref audit keçirilən zaman bir, "Bureau Veritas" şirkətinin mütxəssisləri tərəfindən dörd günlük xarici audit keçirilən zaman bir uyğunluq aşkar edilib. Bütün uyğunluqlar verilən vaxt ərzində aradan qaldırılıb. Bundan başqa, idarə üzrə cavabdeh şəxslərin iştirakı ilə üçgülük kurs keçirilib və 38 nəfər işçi ISO 9001 "Keyfiyyət idarəetmə sistemi" üzrə sertifikatlaşdırılıb. Hazırda idarədə ISO 50001 "Enerji idarəetmə sistemi"nin tətbiq olunması üzrə işlər başlanılıb.

İşçilər xüsusi geyim və qoruyucu vasitələrlə tam təmin olunub, MQKS-lərin obyektlərində əmək şəraitinin yaxşılaşdırılması, sanitariya və gigiyena sahələrində də bir sıra işlər görülüb. Idarədə və onun struktur bölmələrində formalanşan təhlükəli tullantılar, bərk məişət tullantıları aidiyəti üzrə təhvil verilir. İl in yaz-yay mövsümündə iməciklər keçirilib, bu iməciklər zamanı 7418 ədəd ağac və gül kolları ekilərək, yaşıllaşdırma sahələri genişləndirilib. Mövcud yaşıllıqlara qılıq edilmək yanaşı, Qaradağ QPS-nin ərazisində əkilən ağaclar üçün sünü suvarma üssülları tədbiq edilib. İşçilərin iş şəraitinin yaxşılaşdırılması, əməyin təhlükəsizliyi qaydalarının qorunması nəticəsində öten il ərzində idarədə bədbəxt hadisə və peşə xəstəliyi qeydə alınmayıb.

İşçilərin sosial rifahının daha da yaxşılaşdırılması, onların asudə və iştirahət vaxtlarının səmərəli təşkil daim diqqət mərkəzində saxlanılır. "Qaz İxrac" idarəsinin idarəetmə aparatında 60 yerlik yeməkxana fealiyyət göstərir və işçilər hər gün isti yeməkli təmin olunur. Öten il ərzində Gəncə, Kövər, Göyçay-2, Xızı, Siyəzən, Türkən-2, Qobustan, Pirəküşək, Şamaxı QPS-lərde, Azadkənd, Qaramusali, Çuxuryurd ölçü qovşaqlarında operator otaqları tikilib, ərazilər abadlaşdırılaraq işçilər üçün normal iş şəraitini yaradılıb. İdarənin Həmkər İttifaqı Komitəsi tərəfindən işçilərin iştirahətinin səmərəli keçirilməsi məqsədilə 676 nəfər işçiyə ailə üzvləri ilə birləşdirən iştirahət zonalarına, 70 nəfər işçiyə issa müaliməvi sanatoriyalara yollayışlar verilib.

Q.Seyfullayev onu da vurğuladı ki, öten il yüksək texniki-iqtisadi göstəricilərlə başa vuran idarə kollektivi cari ildə də uğur qazanmaq məqsədilə ilk günlərdə bütün imkanları səfərber edib: "Biz çalışacaq ki, üzərimizə düşən vəzifənin öhdəsində layiqincə gələk və kollektivimizə uğur qazandıran işlərin miqyasını ilbəl genişləndirək."

Nail Rəhimzadə,
"iki sahil"



gistral naql sistemine 14, 562 mil-yard kubmetr qaz həcmi qəbul olunub (ABŞ-dən 6,332 milyard, əməliyyat şirkətlərindən və digər mənəbələrdən 0,352 milyard, "Azneft" İB-dən 7,770 milyard, Rusiya Federasiyasından idxl 0,108 mil-yard kubmetr). Qəbul olunan qaz həcmərinin 5, 763 milyard kubmetri "Azəriqaz" İB-yə, 4,689 milyard kubmetri "Azərenerji" ASC-yə, 1,760 milyard kubmetri "Azneft" İB-yə, 1,358 milyard kubmetri isə Gürcüstan təchiz edilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının qaza olan təlebatını təmin etmək məqsədilə Astara MQKS-in Kompresor Stansiyasından yüksək təzyiqlə İran İslam Respublikasına uzunmüddətli (2025-ci ildək) mübadilə (swap) müraciəsi çərçivəsində təbii qaz təchiz olunur. Təchiz olunan təbii qazın tam həcmindən dəyəri ödənişsiz və maliyyə əməliyyatları olmadan beynəlxalq swap şərtləri əsasında həyata keçirilir. Bu məqsədilə öten il İran İslam Respublikası tərəfindən qəbul olunan 0, 287 milyard kubmetr qaz həcmənin 0, 267 milyard kubmetri "Naxçıvanqaz" İB-yə verilib. 0,580 milyard kubmetr qaz həcmi "Azneft" İB və "Salyan OYL" üçün nəql olunmuş, 0,060 milyard kubmetr qaz həcmi isə daxili tələbata, texnoloji sərfə gedən və boruda qalan qaz həcmidir.

"Qaz İxrac" idarəsi 3,4 min km magistral və qol qaz kəmərlərinə, 203 Qaz paylayıcı stansiyaya (QPS), 17 Qaz ölçü qovşağına və 7 Kompresor stansiyasına (KS) idarəetmə göstərir.

Respublikanın Magistral qaz kəmərləri (MQK) sisteminin təhlükəsiz, dayanıqlı, fasilsiz işləməsi, təbii qazın qəbulunu, nəqlini və paylanması təmin etmək, qaz infrastrukturunun inkişafını həyata keçirmək məqsədilə Magistral Qaz Kəmərləri sahələri (MQKS) üzrə ölüç qovşaqlarında, qaz paylayıcı

tipli qazpaylayıcı stansiyalar quraşdırılıb, "Ramanı" QPS üçün isə tədarük olunub.

- MQKS-in tabeliyində olan QPS-lərde 58 ədəd odorizasiya qurğusu və 110 ədəd yeraltı odorant çənləri quraşdırılırla qismətən işlənilər.

- Mingəçevir QPS-AzİES xəttinin çıxışında olan 700 mm-lik kran yenisi ilə əvəz edilib.

- 1220 mm-lik Qazıməmməd-Qazax MQK-dan Mingəçevir QPS-e gedən 720 mm-lik xəttin 1020 mm-lik "Qazıməmməd-Qazax" MQK ilə əlaqələndirilməsi üçün 700 mm-lik və 200 mm-lik baypas kranı quraşdırılıb.

Q.Seyfullayev qeyd etdi ki, görülen bütün işlər MQK-lər vasitəsilə nəql olunan təbii qazın dayanıqlı, təhlükəsiz örürüləməsinə və qaz itki-lərinin azaldılmasına xidmet edir. Ümumiyyətən, qazlaşma programının kompleks şəkildə inkişaf etdirilməsinə və regionların qaz təsərrüfatı infrastrukturunun müasir standartların tələblərinə uyğun təşkil olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərençəməna əsasən, "Qazıməmməd-Qazax" (birinci xətt) MQK-nın 0-210 km hissəsinin yenidenqurulmasına başlanılıb və bu günə qədər diametri 1020 mm olan 61 km boru xətti çəkilib. Obyekti altı buraxılış kompleksindən ibarətdir. Birinci buraxılış kompleksində MQK-nın 114-138-ci km, ikinci buraxılış kompleksində 138-148-ci km hissələri istismara verilib. Üçüncü buraxılış kompleksində isə MQK-nın 182,5-210-cu km hissəsində işlər başa çatmaq üzərdir.

Abseron MQKS-in 530 mm-lik "Duvanni-Qaradağ" MQK-nın 1600 metrədək hissəsi əshalinin qazla təchizatını yaxşılaşdırmaq üçün daxili imkanlar hesabına 530 mm -lik boru ilə əvəzlənib.

- "Kürsəngi-Şirvan QPS" MQK-nin korroziyaya uğramış 14 kilometrlik hissəsi daxili imkanlar hesabına 530 mm -lik boru ilə əvəzlənib.

- "Qaradağ rayonunun 530 mm-lik "Duvanni-Qaradağ" MQK-nın 1600 metrədək hissəsi əshalinin qazla təchizatını yaxşılaşdırmaq üçün daxili imkanlar hesabına yeni çəkilmiş 9200 m hissəsi mövcud sistemə qoşularaq istismara təhvil verilib.

- 1020 mm-lik "Qazıməmməd-Qazax" MQK-nin (birinci xətt) 0 - 210 km hissəsinin yenidenqurulması obyektiñin tərkibində yeni çəkilmiş 9200 m hissəsi mövcud sistemə qoşularaq istismara təhvil verilib.

- 530 mm-lik Goyçay-Ucar MQK-nin 2074 m hissəsində təmir işləri başa çatdırılırla qismətən işlənilər.

- Yevlax-Şəki-Balakən MQK-nin 24750 m 325 mm-lik hissəsində təmir işləri başa çatdırılırla qismətən işlənilər.

- "Yevlax - Naxçıvan" MQK-nin 720 mm-lik 13083 m hissəsi 325 mm - lik borularla əvəzlənərək təmir olunub.

- "Azadkənd - İmişli" MQK - nin 10981m hissəsi 530 mm-lik borularla təmir olunaraq istismara verilib.

- 325 mm-lik Goranboy QPS qolunun 5100 m hissəsi təmir olunmuş, sınaqdan keçirilərək sisteme qoşulmaq üçün hazırlanıb.

- "Qazıməmməd-Qazax" MQK -

zərindən 159 mm-lik boru vasitəsilə "Qazax-Saquramo" MQK-yə birləşdirilib.

- Qazıməmməd-Qazax MQK-nin 170-ci km-də ümumi kran sahəsində 51 metr boru yenisi ilə əvəz olunub.

- Mingəçevir QPS-AzİES xəttinin çıxışında olan 700 mm-lik kran yenisi ilə əvəz edilib.

- 1220 mm-lik Qazıməmməd-Qazax MQK-dan Mingəçevir QPS-e gedən 720 mm-lik xəttin 1020 mm-lik "Qazıməmməd-Qazax" MQK ilə əlaqələndirilməsi üçün 700 mm-lik və 200 mm-lik baypas kranı quraşdırılıb.

Q.Seyfullayev qeyd etdi ki, görülen bütün işlər MQK-lər vasitəsilə nəql olunan təbii qazın dayanıqlı, təhlükəsiz örürüləməsinə və regionların qaz təsərrüfatı infrastrukturunun müasir standartların tələblərinə uyğun təşkil olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərençəməna əsasən, "Qazıməmməd-Qazax" (birinci xətt) MQK-nın 0-210 km hissəsinin yenidenqurulmasına başlanılıb və bu günə qədər diametri 1020 mm olan 61 km boru xətti çəkilib. Obyekti altı buraxılış kompleksindən ibarətdir. Birinci buraxılış kompleksində MQK-nın 114-138-ci km, ikinci buraxılış kompleksində 138-148-ci km hissələri istismara verilib. Üçüncü buraxılış kompleksində isə MQK-nın 182,5-210-cu km hissəsində işlər başa çatmaq üzərdir.

Abseron MQKS-in 530 mm-lik "Zirə-Şimal DRES" MQK-nin "Zirə-Digah" (Cənub) MQK, Türkən-2 QPS ilə əlaqələndirici 500 mm-lik qaz kəmərinin tikintisi obyektiñin tərkibində yeni çəkilmiş 9200 m hissəsi mövcud sistemə qoşularaq istismara təhvil verilib.

"Ağsu-Altağac" MQK-lərin 43-cü km-də, "Astara-Qazıməmməd" MQK-nin 174-cü km-də və Qaramusali kəndi yaxınlığında, "Qazıməmməd-Qazax" (birinci xətt) magistral qaz kəmərinin 255-ci km-də yeni ölçü qovşaqları tikilib, Hacıqabul Kompressör sexinin avtomatik idarəetmə sistemi isə yenidən qurulub.

"Ağsu-Altağac" MQK-lərin 43-cü km-də, "Astara-Qazıməmməd" MQK-nin "Zirə-Digah" (Cənub) MQK, Türkən-2 QPS ilə əlaqələndirici 500 mm-lik qaz kəmərinin tikintisi obyektiñin tərkibində yeni çəkilmiş 9200 m hissəsi mövcud sistemə qoşularaq istismara təhvil verilib.

"Ağsu-Altağac" MQK-lərin 43-cü km-də, "Astara-Qazıməmməd" MQK-nin "Zirə-Digah" (Cənub) MQK, Türkən-2 QPS ilə əlaqələndirici 500 mm-lik qaz kəmərinin tikintisi obyektiñin tərkibində yeni çəkilmiş 9200 m hissəsi mövcud sistemə qoşularaq istismara təhvil verilib.

"Ağsu-Altağac" MQK-lərin 43-cü km-də, "Astara-Qazıməmməd" MQK-nin "Zirə-Digah" (Cənub) MQK, Türkən-2 QPS ilə əlaqələndirici 500 mm-lik qaz kəmərinin tikintisi obyektiñin tərkibində yeni çəkilmiş 9200 m hissəsi mövcud sistemə qoşularaq istismara təhvil verilib.

"Ağsu-Altağac" MQK-lərin 43-cü km-də, "Astara-Qazıməmməd" MQK-nin "Zirə-Digah" (Cənub) MQK, Türkən-2 QPS ilə əlaqələndirici 500 mm-lik qaz kəmərinin tikintisi obyektiñin tərkibində yeni çəkilmiş 9200 m hissəsi mövcud sistemə qoşularaq istismara təhvil verilib.

"Ağsu-Altağac" MQK-lərin 43-cü km-də, "Astara-Qazıməmməd" MQK-nin "Zirə-Digah" (Cənub) MQK, Türkən-2 QPS ilə əlaqələndirici 500 mm-lik qaz kəmərinin tikintisi obyektiñin tərkibində yeni çəkilmiş 9200 m hissəsi mövcud sistemə qoşularaq istismara təhvil verilib.

"Ağsu-Altağac" MQK-lərin 43-cü km-də, "Astara-Qazıməmməd" MQK-nin "Zirə-Digah" (Cənub) MQK, Türkən-2 QPS ilə əlaqələndirici 500 mm-lik qaz kəmərinin tikintisi obyektiñin tərkibində yeni çəkilmiş 920